



# QƏTIYYƏTİN ZƏFƏRİNƏ, ZƏFƏRİNSƏ ŞƏRƏFİNƏ OLSUN MAYAK, AZƏRBAYCAN!

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak edib.**



Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iclası açıq elan etdi. MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev gündəlikdə duran məsələlər barədə məlumat verdi.



İclasda çıxış edən MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev MDB Dövlət Başçıları Şurasına sədrliyin Qırğızıstana keçdiyini bildirdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Mir" Teleradio Şurasının sədri Radik Batırşini MDB-nin diplomu ilə təltif



etdi. İclasda MDB-nin icraçı katibi vəzifəsinin adı dəyişdirilərək baş katib adlandırıldı. MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedev baş katib vəzifəsinə seçildi.

Tədbirdə geniş nitqlə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xarici dövlətlərin, xüsusilə, Fransanın Azərbaycan Ermənistan münasibətlərində qeyri-obyektiv mövqeyini qeyd edib. Və bu günə qədər Azərbaycana qarşı olan tərribatlar haqqında, qətlialmlar haqqında bəzi dövlətlərin susduğunu bildirib. Cənab Prezident İlham Əliyev həmçinin qeyd edib ki, "Postmünaqişə vəziyyətinin digər aspektlərinə gəldikdə, indi biz azad edilmiş ərazilərin bərpası ilə fəal məşğul oluruq. Hər şey dağıdılıb, görüntülər dərc edilib, arzu edənlər tanış ola bilərlər. On min kvadrat kilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək olar. Bütün bunlar Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir. Bunu ancaq belə başa düşmək olar.

Daha bir məqamı da qeyd etmək istərdim ki, 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq.

Sonda Qarabağ ermənilərinin taleyi barədə. Praqa görüşündə bu məsələ üzrə bizim fikir mübadiləmiz oldu. Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib."

**AZƏRBAYCAN QIRĞIZISTAN DOSTLUĞU UĞURLA DAVAM EDİR**  
**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV:** "Mənə və nümayəndə heyətimizin üzvlərinə qardaş Qırğız torpağında göstərilən qonaqpərvərliyə görə bir daha dərin təşəkkürümü bildirirəm. Öz tərəfimdən əmin etmək istəyirəm ki, ortaq köklərə, ortaq mədəni irsə malik olan qardaş xalqlarımızı daha sıx birləşdirməkdən ötrü əlimdən gələni edəcəyəm. Biz Qırğızıstan Prezidenti ilə birlikdə əlimizdən gələni edəcəyik ki, beynəlxalq təşkilatlarda bundan sonra da bu dostluğu dəstəkləyək, Qırğızıstan və Azərbaycan bütün sahələrdə - həm iqtisadiyyat, həm investisiya, nəqliyyat, energetika, mədəniyyət sahələrində xalqlarımızın rifahı və ölkələrimizin gələcəyi naminə iki qardaş kimi çiyin-çiyinə irəliləsin."

## BİŞKEKDƏ NİZAMİ GƏNCƏVİ ADINA MƏKTƏB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər. 2022-ci ilin 12 oktyabr tarixində Qırğız Respublikasında Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi olub.

Məktəbin ərazisi 6 hektardan çox, binasında 30 sinif otağı, oxu zalı, kitabxana, informatika, biologiya, kimya, coğrafiya, texnologiya, tarix kabinetləri, idman zalı, 240 yerlik akt zalı var. Bundan əlavə məktəbin həyətində tennis kortu, basketbol, voleybol və futbol meydançaları da yaradılıb. Ustad şairin adını daşıyan məktəbdə şagirdlərin təlim-təربiyəsi, elmin sirlərinə yiyələnməsi üçün hər tərəfli şərait yaradılıb.

Həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov eyni zamanda Bişkekdəki "Ala-Arça" Dövlət Təbiət Parkında təşkil edilmiş tədbirdə iştirak ediblər. Tədbirdə Qırğız xalqının milli adət və ənənələri geniş nümayiş olunub.

Qırğız sənətkarları buradakı xiyabanda Azərbaycan və Qırğızıstanın dövlət başçılarına əl işlərini, milli xalçaları-"Şırdak"ı təqdim etdilər. Dövlət başçıları milli xalçaları istehsal edilən emalatxanalarla da tanış oldular. Həmçinin Qırğız xalqının milli mətbəxindən nümunələr, ənənəvi "Salburun" ovunun elementləri də təqdim edildi.





# ŞƏHİD OĞULLAR EHTİRAMLA YAD EDİLİR



acıdır... Lakin biz humanizm dedikcə erməni təxribat dedi, biz atəşkəs dedikcə, onlar yeni işğal arzu etdi. Bu mümkünsüz yol haqqımızın yalnız öz gücümüzlə qaytara biləcəyimizi, bundan başqa yol olmadığını bizə sübut edirdi. Biz babalarımızın vətən, ocaq, yurd deyərək miras qoyduqlarını yad ayaqlarda tapdanasına döze bilməzdik. Səbrin də bir sonu var...Və biz düşməne yerini göstərdik!

Zəfərə doğru yolda çox oğullar fəda oldu. Onların təmiz, aydın, bulaq suyu kimi şəffaf qəlbi, arzuları, gənc ömrü Vətən üçün tarixə köçdü. Bu gün 44 günlük müharibədən iki il ötür. Xalqımız, bütün insanlarımız Şəhidlərimizi böyük sevgi, ehtiramla yad edir. Şəhid ailələri göstərilən diqqət üçün ölkə rəhbəri Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edirlər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, rayonun məsul işçiləri, idarə, müəssisə rəhbərləri də bu günlər bütün şəhid ailələrinin yanında olmaqla, şəhidlərimizin xatirəsinə dərin hörmət, sayğı, hüzn göstərərək ailələrinə başsağlığı verir, onların ruhuna dua oxuyaraq xatirələrini əziz tuturlar. Bu milli birlik, bu



2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan tarixində yeni səhifə açıldı. 28 il işğal altında dağıdılan, viran edilən, torpağında toxum kimi mina səpilən, əhalisi qaçqın həyatı yaşayan, məcburi köçkün statusu alan, xalqımızın çoxəsrlik tarixinin qaynaqları saxtalaşdırılan torpaqlarımız uğrunda haqq savaşına qalxdıq. Bu qərar Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla xalqımızın dağ səbrinin kükrəməsi idi. Azərbaycan ordusunun qəhrəman, vətənsevər hərbciləri, çağırışçılar, könüllülər, bir sözlə bütün xalqımız bu yolda bir yumruğa çevrildi, milli birlik, milli güc, qətiyyətli dövlət siyasəti 44 gün davam edən müharibədə bizə qələbə sevincini yaşamağı nəsib etdi. Bu qələbə bütün dünya qarşısında Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz ərazi bütövlüyü, tapdanan haqqı yolunda mücadiləsi idi. Haqq verilmir, alınır! Və xalqımız mərd övladlarının şücaəti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müasir tariximizdə zəfər sevincini yazdı. Biz qazandığımız zəfərimizə sevinirik, qürur duyduq! Lakin bu müharibədə vətən üçün yanan üç min şəhidimiz, sağlamlığını itirən neçə-neçə mərd oğullar üreyimizdə yara kimi qaldı. Nə etməli? Müharibə qansız, itkisiz olmur...Müharibə arzu edilməyən fırtınadır. Ağrıdır,



mənəvi güc hər birimizi, bir-birimizə daha da sıx birləşdirir. Biz, xalq olaraq bizim yolumuzda can qurban edənlərə, öz sağlam həyatını vətən üçün fəda edənlərə borcluuyq.

Oktyabr ayının ilk günlərindən Vətən müharibəsində şəhid olan fədakar oğulların xatirəsi rayon rəhbərliyi, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov başda olmaqla bütün ictimaiyyət, RİH məsul işçiləri, YAP Neftçala rayon təşkilatının əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, qazilər, şəhid ailələri, müəssisə rəhbərləri tərəfindən ehtiramla yad edilir.

Vətən müharibəsində oktyabr ayının 15-nə qədər şəhid olan Əsgər Pəncəli Hüseynovun, Leytenant Ayaz İmanzadənin, Əsgər Məhəmməd Kərimlinin, Gizir Rauf Süleymanovun, Leytenant Coşqun Xəlilovun, Kapitan Samid Əsgərovun, Əsgər Bəhrüz Nəcəfovun, Əsgər İsmayıl Süleymanovun, Əsgər Yunis Orucovun, Gizir Səbuhi Səmədovun, Əsgər Həbil Muradovun, Leytenant Xəlid Orucovun, Leytenant Əsəd Əsədovun xatirəsi dərin ehtiramla yad edilmişdir. Allah səbir vəsirinə doğmalarına, məkanları nurla dolsun. VƏTƏN SAĞ OLSUN!

"GÜNDOĞAR"

## SƏYYAR GÖRÜŞ: TƏKLİFLƏR, MAARİFLƏNDİRMƏ, NƏTİCƏ!



Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidovun yerlərdə əhali ilə görüşləri davam edir. Bu görüşlərdə rayon rəhbəri ilə birlikdə hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, təşkilat rəhbərlərinin iştirakı əhalinin suallarının, təkliflərinin hərtərəfli cavablandırılmasına, müəyyən məsələlərin həlli istiqamətlərinə aydınlıq verilməsinə şərait yaradır. Rayon ərazisində oktyabr ayının 15-nə qədər növbəti səyyar görüşlər Sahiloba və Yuxarı Qaramanlı inzibati ərazilərində keçirilmişdir. Hər iki ərazi üzrə əhali keçirilən görüşdən razı qalmışdır. Münasib sualların, təkliflərin izah edilməsi, cavablandırılması vacib amildir. Səyyar qəbulda əsasən torpaq məsələləri, kənddaxili yolların

təmiri, yüksək gərginlikli elektrik xəttinin həyətəni sahələrə düşən hissəsindən çıxarılması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm də onlayn yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" <https://rih.gov.az> portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər. Bu sahədə onlara yerlərdəki icra nümayəndələri yardım edir, müraciət üçün



köməklik göstərir. Aparılan görüşlərdə kənd əhalisi razılıq edir, ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını ifadə edirlər.

"GÜNDOĞAR"

## Reproduktiv sağlamlıq...



5 oktyabr 2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Neftçala Qadın Resurs Mərkəzində "Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə", "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması" mövzularında maarifləndirici tədbiri keçirilib.

Tədbirdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, yerli idarəetmə orqanlarının üzvləri və kənd qadınları iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli, 71 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üzrə" Tədbirlər Planının icrası məqsədilə təşkil edilib.

Çıxış edən S. Qəhrəmanova tədbirin mahiyyəti və bu istiqamətdə Komitə tərəfindən görülən işlər haqqında məlumat verib. Tədbirdə Neftçala Qadın Resurs Mərkəzinin koordinatoru, "Neftçalada Qadınların Sosial İnkişafına Dəstək" İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə "Bərabər hüquqlar", Neftçala Rayon Mərkəzi Xəstəxanasının həkimi Nəcibə Abdullayeva "Reproduktiv sağlamlıq, abortların qadınların reproduktiv sağlamlığına mənfi təsiri", Neftçala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gövhər Məmmədova "Ailə planlaşdırılması" mövzularında çıxış ediblər.

Daha sonra iştirakçılara mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib, rayonda mövcud vəziyyət, problemlər, görüləcək işlər müzakirə edilib.

## Məsuliyyətli valideyn

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi tərəfindən "Məsuliyyətli valideyn" maarifləndirici görüşü keçirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Neftçala rayonunda "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi tərəfindən "Məsuliyyətli valideyn"-valideyn məsuliyyətinin artırılmasına dair regionlarda ailələrlə maarifləndirici görüşlərin təşkili layihəsi keçirilib.

Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti aparatının məsləhətçisi Esmira Məmmədova, layihə rəhbəri Şahin Rəcəbov, təhsil işçiləri, psixoloqlar və valideynlər iştirak edib. Layihə rəhbəri Şahin Rəcəbov görüş iştirakçılarında valideyn məsuliyyətinin artırılması və bu sahədəki mövcud vəziyyət, valideyn-övlad münasibətləri, valideynlərin hüquq və vəzifələri, eyni zamanda uşaq hüquq və azadlıqları barədə, qeyd olunan sahədə beynəlxalq təcrübəyə dair geniş məlumat verib, iştirakçıların mövzu ilə əlaqədar suallarını cavablandırıb.

"GÜNDOĞAR"

# 5 OKTYABR-BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ

Cəmiyyətimizdə şərəfli peşələrdən biri də müəllimlik sənətidir. Ulu Öndər Heydər Əliyev: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərəkətli qəlbini bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizə yaşadıırıq"-deyirdi.

5 oktyabr Beynəlxalq Müəllimlər Günü ölkəmizdə 1993-cü ildən qeyd edilir. UNESCO-nun qərarı ilə 1966-cı ildən dünyanın bir çox ölkəsində qeyd edilən bu əlamətdar gün, məhz müəllim əməyinə verilən dəyərdir. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işiqlə gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir.

Ümummilli Liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayır, onların xidmətləri haqqında ürək dolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O deyirdi: "Hər birimizdə müəllimin hərəkətli qəlbini bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".

Müəllimlik peşəsinin dəyəri məhz onun sabahın vətəndaşını tərbiyə etməsi, cəmiyyətin inkişafı, qorunması yolunda, vətən üçün, xalqına gərəli, əxlaqi, milli-mənəvi dəyərləri sevdilərək yeni insanın formalaşmasında ardıcıl, qətiyyətli fəaliyyət göstərməsidir. Təlim-tərbiyə müəssisəsi olan məktəblərin, bu məktəblərdə olan ab-havanın hər bir şagirdin dünyagörüşündə təsiri danılmazdır. Əlinə ilk qələm alaraq məktəb qapısından daxil olan hər bir şagird həmin məktəb yolundan cəmiyyətə



müstəqil insan kimi ayrıldığı zaman fasiləsindən on bir il keçir. Bu müddətdə onun seçdiyi, sevdiyi, təbiətində, xasiyyətində formalaşdırdığı hər bir münasibətdə məktəbin, təhsilin böyük rolu vardır. Məhz bu mənada müəllim, təhsil işçisi, öz sahəsində təkəcə elm öyrətməklə kifayətlənməyən, hər bir şagirdinə fərdi yanaşmaqla, onu psixoloji cəhətdən öyrənməklə, eyni zamanda onda bir çox dəyərlərin, dəyərdim ki, insan kimi davranışın sistemini tam olaraq öyrətmiş olur. Cəmiyyətin inkişafının əsas amili olan insan məhz keçdiyi on bir illik tam orta təhsil bazasından dünya üçün fəaliyyət göstərəcək, gərəli ola biləcək şəxsiyyət kimi ayrılır. Təhsil, bu təhsilin faydaları, tətbiqinin nəticə etibarilə əhəmiyyəti hər bir şagirdi məhz ilk olaraq məktəb illərindən düşündürür. Bu mənada müəllim bu insanlıq yolunun ilk bəldcisi, elm qapısının açarlarını həvəslə, inamla təqdim edən öyrədici,



nümunə, örnək olacaq şəxsiyyətdir. Bu əvəzsiz cəhətləri özündə əxz edərək gələcəyə ötürən bu peşə sahiblərinə

biz müqəddəs peşə adamları deyirik. Bu müqəddəslik isə daim qorunmalıdır!

5 oktyabr "Beynəlxalq Müəllimlər Günü" rayonumuzda da yüksək səviyyədə qeyd edildi. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilərək abidəsi önünə gül dəstələri düzüldü. Eyni zamanda Azərbaycan Respublikasının dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda candan keçən şəhidlərin xatirəsi ehtiramla yad edildi. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov başda olmaqla RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müəllimlər iştirak etdi. Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının zənginləşdirilməsindən, ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolundan danışdı. Qeyd etdi ki, Neftçala rayonunda Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana Yeni Məktəb" layihəsi çərçivəsində 2020-ci ildə Xıllı qəsəbə 1 saylı tam orta məktəbi şagird və müəllimlərin istifadəsinə verilib, 2022-ci ildə Bankə qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən yeni Bankə qəsəbə 2 saylı tam orta məktəb binasının tikintisi yekunlaşıb və Şorkənd kəndində yeni modul tipli məktəbin inşası davam etdirilir.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı, müəllim Vüqar Qələşov, MİQ imtahanlarında yüksək nəticə göstərən müəllimə Nazilə Əhmədli, "Əməkdar müəllim" adına layiq görülən Elmira Əsədov, "Tərəqqi" medalı ilə təltif olunan Günay Ağalova, YAP-ın Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Rövşən Allahverdiyev təhsildə qazanılan uğurlardan, 44 günlük Vətən müharibəsində müəllimlərin ordu sıralarında döyüşmələrindən, qələbəmizdən, insan həyatının formalaşmasında müəllimlərin rolundan danışdı.

Tədbirdə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi Neftçala RİH başçısının Sərəncamı ilə Fəxri Fərmanlar, Şirvan-Salyan Regional Təhsil İdarəsinin və YAP Neftçala rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olundu.

"GÜNDOĞAR"

## "AZLİNG 2022- Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" mövzusunda

### BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLDİ



Neftçala rayonunda Regional İnkişaf İctimai Birliyinin və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, neftçalalı alimlərin təşəbbüsü ilə "AZLİNG 2022- Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar" adlı beynəlxalq elmi konfrans keçirildi.

8 oktyabr 2022-ci ildə Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycanın tanınmış dilçi alimləri ilə bərabər xarici ölkələrdən olan alimlər və gənc tədqiqatçılar da iştirak ediblər. Qeyd edək ki, elmi konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq keçirilib. Konfransı giriş sözü ilə açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova qeyd

edib ki, bugünkü konfrans çox vacib bir mövzuya həsr olunub və qloballaşan dünyamızda doğma dilimizin qorunub saxlanması qarşımızda dayanan ən vacib vəzifələrdən biridir.

Konfransın açılış hissəsində fəxri qonaq qismində iştirak edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, "Məktəbəqədər və ibtidai təhsil" elmi metodik jurnalının baş redaktoru Böyükağa Mikayılı, "Kür-Xəzər" İctimai Birliyinin sədri Akif Kərimov, Dövlət Dil Komissiyası yanında Monitoring Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, Bakı Heydər Əliyev Mərkəzinin Heydər Əliyev Muzeyinin baş mütəxəssisi Nailə Həsənova, konfransın təşəbbüskarları Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərova çıxış edərək, Pekin Xarici Dillər Universitetinin professoru Liu Zhao və Fırat Universitetinin müəllimi Süleyman Kaan Yalçın videoformatda çıxış edərək dünya dilçilik elminin inkişafı fonunda doğma ana dilinin tədqiqatına verdikləri töhfələrə görə elm xadimlərinə təşəkkür edərək konfransın keçirilməsini müsbət qiymətləndirərək iştirakçılara uğurlar arzulayıblar.

Daha sonra tədbir Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin moderatorluğu ilə davam etdirilib. Giriş nitqlərində AMEA Dilçilik İnstitutunun professoru İsmayıl Kazımov "Azərbaycan dili və müasir dilçilik elmi", Bakı Dövlət Universitetinin dosenti Qızılgül Abdul-

layeva "Duruşu işarələrinin qədim türk dilindəki tarixi mənşəsi", Diksiya Akademiyasının rəhbəri Cəlale Nəzəroğlu "Dilin nitq prosesində istifadə imkanları:problemlər və təkliflər" mövzusunda çıxış ediblər. Daha sonra konfrans panel iclaslarla davam edib.

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutu, Folklor İnstitutu, Pekin Xarici Dillər Universiteti, Özbəkistan Respublikası Fərqanə Universiteti, Şimali Kipr Türk Cumhuriyyəti Girne Amerikan Universiteti, Türkiyə Cumhuriyyəti Fırat Universiteti, Bilkent Universiteti, Qafqaz Universiteti, Monitoring Mərkəzi, Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Misir Ərəb Respublikası BDU, Diksiya Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti, Bakı Avrasiya Universitetinin alimləri, gənc tədqiqatçıları və doktorantları, Bakı şəhəri 220 saylı məktəb-liseyin, Salyan və Neftçala məktəblərinin müəllimləri də daxil olmaqla ümumilikdə 68 elmi məruzə ilə çıxış ediblər.

Bu gün biz tək öz respublikamızda deyil, bütün dünya miqyasında bu təbliğatın davamlı olmasına çalışmalı, bu yolda fəaliyyət göstərməliyik.

Biz inanırıq ki, bu istiqamətdə hər bir elm xadiminin, hər bir vətəndaşın özünə verdiyi ilk sual "Mən hansı xidməti göstərmişəm, dilimizin varlığı üçün?" olarsa, məhz o zaman ana dilimiz daim qorunur və yaşayır.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib, konfransın materiallarından ibarət xatirə jurnalının tərtib olunması və "AZLING2023" konfransının növbəti ildə keçirilməsi qərara alınıb.

**Könül MƏMMƏDOVA**  
Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru






# TARİX YAZAN QƏHRƏMANLAR!

Vətən müharibəsində iştirak edərək öz fədakarlığı ilə yaddaşlarda əbədiləşən oğullardan biri də Kərimli Məhəmməd Məzahim oğludur. Məhəmməd Kərimli 16 dekabr 2000-ci ildə Neftçala rayonunda doğulmuşdur. Ailədə iki uşağın atası idi. Məhəmməd Kərimli 2007-ci ildə Neftçala şəhər Elton Həbibov adına 4 sayılı tam orta məktəbin 1-ci sinfinə daxil olur. 2016-cı ilə qədər həmin məktəbdə təhsil alır. Məktəb təhsili ilə yanaşı, idmanı da çox sevən, onun bir neçə sahəsində özünü sınaqmaq istəyən Məhəmməd Kərimli məşğələlərə gedərək boks, basketbol, güleş, şahmat üzrə sertifikatlar da alır. 2017-ci ildə təhsilini davam etdirmək məqsədilə sənədlərini Bakı Qida Sənaye Kollecinə verir və qəbul olunur. 2020-ci ildə Kolleci bitirən Məhəmməd Kərimli iyul ayında həqiqi hərbi xidmətə çağırış alır və elə iyul ayının 23-də hərbi xidmətə yola düşür. Hərbi xidmət zamanı Xüsusi Təyinatlı Qüvvələrin əsgəri seçilərək xidmətini həmin sahədə kəşfiyyatçı olaraq davam etdirmişdir. Vətən müharibəsi başladıqda Məhəmməd Kərimli də bu mübarizəyə qoşulur, ən qaynar döyüşlərdə ürəklə, qorxmada vuruşmuşdur. Məhəmməd Kərimli Murovdağ, Kəlbəcər, Füzuli, Xocavənd döyüşlərində yaxından iştirak edir, sentyabr ayının 30-da Murovdağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Məhəmməd Kərimli 6 oktyabr 2020-ci ildə Neftçala rayon Şəhidlər Xiyabanında Vətən torpağına qovuşmuşdur. Ruhu şad olsun.



**VƏTƏN MÜHƏRİBƏSİ ŞƏHİDİ**  
**MƏHƏMMƏD MƏZAHİM OĞLU KƏRİMLİ**  
(16 Dekabr 2000 - 6 Oktyabr 2020)

Vətən müharibəsində öz qorxmazlığı, igid, dönməz mövqeyi ilə seçilən, yaddaşlarda əbədiləşən oğullardan biri də gənc leytenant Məhəmməd Bəxtiyar oğlu Zeynalov olmuşdur. Məhəmməd Zeynalov 23 fevral 1997-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində doğulmuşdur. Ailənin dördüncü, tək oğul övladı idi. Orta təhsilini qəsəbə məktəbində alan Məhəmməd Zeynalov hərbi sənətini çox sevirdi. Çox istəyirdi hərbi olsun, bu sənətin vurğunu idi. Elə bu yolda da təhsilini davam etdirərək əvvəlcə C.Naxçıvanski adına Hərbi Lisey, daha sonra isə Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vuraraq leytenant rütbəsində orduda xidmət edirdi. Vətən müharibəsi başladıqda Mingəçevirdə "N" sayılı hərbi hissədə olan Məhəmməd Zeynalovda döyüşün ilk günlərindən torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulur. Bir neçə istiqamətdə döyüşlərdə iştirak edir. Suqovuşan, Talış kəndi, Füzuli rayonu istiqamətində ağır döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olan Məhəmməd Zeynalov oktyabr ayının 16-da doğma Neftçala rayonunda Şəhidlər Xiyabanında torpağa tapşırılır... Məhəmməd Zeynalov üç bacının tək qardaşı idi. Subay idi. Məkanı nurla dolsun bütün Vətən Şəhidlərinin. Ruhu şad olsun.



**VƏTƏN MÜHƏRİBƏSİ ŞƏHİDİ**  
**MƏHƏMMƏD BƏXTİYAR OĞLU ZEYNALOV**  
(23 Fevral 1997 - 16 Oktyabr 2020)

Vətənsəver, gənc, cəsur Qəhrəmanımız 1996-cı il iyun ayının 15-də Neftçala rayonu Xıllı qəsəbəsində anadan olub. 2002-2011-ci illərdə Xıllı qəsəbəsində Rafiq Gözəlov adına 1 sayılı tam orta məktəbdə təhsil alıb. Hərbi sənətini çox sevən, qəlbən bağlı olan Mirzağa Əliyev təhsilini elə hərbi sahəsində də davam etdirir. 2011-2014-ci illərdə C. Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. Ali hərbi təhsilini isə 2014-2018-ci illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) başa çatdırıb. Milli Qurtuluş günündə dünyaya göz açan cəsur Vətən övladı torpaqlarımızın bütövlüyü, suverenliyi uğrunda şəhadətə yüksələrək, həm də Şəhidlərimizin qisasını alaraq, qəhrəmancasına 18 oktyabr Müstəqillik Aktının təsdiq tarixində Vətən torpağına qovuşmuşdur. Bu əbədiyyətdir! Məzarı doğulduğu Xıllı qəsəbəsindədir. Ailənin iki oğul övladından son beşiyi olan Mirzağa Əliyev subay idi. Ruhu şad olsun.



**VƏTƏN MÜHƏRİBƏSİ ŞƏHİDİ**  
**MİRZAĞA MƏMMƏDBAĞIR OĞLU ƏLİYEV**  
(15 İyun 1996 - 18 Oktyabr 2020)

Vətən müharibəsində fədakar ömür yolu, qəhrəman döyüş yolu keçən oğullardan biri də gizir Şahmar Vidadi oğlu Mənefov idi. Şahmar Mənefov 20 mart 1990-cı ildə Neftçala rayonunun Cəngan kəndində anadan olmuşdur. Novruz bayramında doğulub Qəhrəman Vətən oğlu. Şahmar Mənefov Cəngan kənd C.Əhmədov adına orta məktəbdə təhsil almış, daha sonra isə hərbi xidmətini başa vurduqdan sonra yenidən kəndə qayıtmış, az müddətdə fabrikdə çalışmışdır. Lakin hərbi işə olan marağı onun yolunu dəyişdi. Yenidən hərbi sahəsinə seçərək həyatını bu peşəyə bağlamışdır. Yeni ailə quran (avqust 2020) Şahmar Mənefov Vətən müharibəsi başlayanda, sentyabr ayının 25-də Cəlilabad "N" sayılı hərbi hissədən cəbhəyə yola düşmüş, tapşırıq üzrə Füzuli, Cəbrayıl, Kəlbəcər, Xocavənd istiqamətlərində fədakarlıqla döyüşmüşdür. Oktyabr ayının 21-də Xocavənd istiqamətində ağır döyüşlərdə Şəhadətə yüksələn Qəhrəman kəşfiyyatçı, gizir Şahmar Mənefov oktyabr ayının 23-də doğulduğu Neftçala rayonu Cəngan kəndində dəfn edilmişdir. Şahmar Mənefov ailənin üç övladından yeganə oğul övladı idi. Bu gün ata ocağında onun adını daşıyan bacısı oğlu, balaca Şahmar böyüyür. Ruhu şad olsun.



**VƏTƏN MÜHƏRİBƏSİ ŞƏHİDİ**  
**ŞAHMAR VİDADI OĞLU MƏNƏFOV**  
(20 Mart 1990 - 23 Oktyabr 2020)

Aprəl döyüşləri qazisi, Vətən müharibəsi Şəhidi Pərviz Həsən oğlu Məmmədli 30 Mart 1996-cı ildə Neftçala rayonunda doğulmuşdur. İlk təhsilini Neftçala rayon Elton Həbibov adına 4 sayılı məktəbdə almışdır. Həmçinin VI-VIII sinifləri Respublika Olimpiya İdman Liseyində təhsil almış, lakin yenidən rayona qayıdaraq orta təhsilini Neftçala rayon humanitar təmayüllü Muğan liseyində başa vurmuşdur. Ali təhsil üçün müsabiqə balı uyğun olmayan Pərviz Məmmədli 2014-cü ildə hərbi xidmətə gedir. Elə hərbi peşəsini də öz istəyi ilə seçərək həyatını bu sahəyə bağlayır. Pərviz Məmmədli 2014-cü ildə hərbi xidmətə gedir. Elə hərbi peşəsini də öz istəyi ilə seçərək həyatını bu sahəyə bağlayır. Qusarda "N" sayılı hərbi hissədə rabiteçi kimi xidmət edən Pərviz Məmmədli bacarıqlı olması ilə seçilir və altı ay kurs keçərək müvəffəqiyyətlə başa vurur. Xüsusi Təyinatlı Qüvvələrin giziri olan Pərviz Məmmədli Cəlilabadda, Göytəpədə "N" sayılı hərbi hissədə fəaliyyət göstərmiş, Aprel döyüşlərində iştirak edərək yaralanmış, Vətən müharibəsində qəhrəmancasına döyüşərək oktyabr ayının 24-də snayperlə vurulmuş, oktyabr ayının 25-də doğulduğu Neftçala rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Pərviz Məmmədlinin Miray adlı qız övladı Vətənə əmanətdir. Ruhu şad olsun.



**VƏTƏN MÜHƏRİBƏSİ ŞƏHİDİ**  
**PƏRVİZ HƏSƏN OĞLU MƏMMƏDLİ**  
(30 Mart 1996 - 25 Oktyabr 2020)


Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan oğullardan biri də Vasif Gülhəsən oğlu Mehbalıyev idi. Gizir Vasif Mehbalıyev 1994-cü ildə mart ayının 26-da Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuşdur. Vasifin valideynləri əslən Lerik rayonundandır. Vasif Mehbalıyev ilk təhsilini elə doğulduğu kənd məktəbində alaraq, burada tam orta təhsilini başa vurmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra isə Vasif Mehbalıyev hərbi olmaq qərarı ilə Xüsusi Təyinatlı Qüvvələrin sınaqlarında iştirak edir və Azərbaycan Ordusunda fəaliyyətə başlayır. Onun orduda fəaliyyət illəri 2016-2020-ci illəri əhatə etmişdir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Vasif Mehbalıyev 2020-ci il 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan əsir yurdlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi məqsədilə başlanan Vətən müharibəsində Cəbrayıl, Hadrut, Füzulinin azad edilməsi uğrunda aparılan döyüşlərdə cəsurluqla vuruşmuşdur... Və bu döyüşlərin birində Füzuli rayonu istiqamətində oktyabr ayının 16-da qəhrəmancasına Şəhid olmuşdur. Məzarı Aşağı Surra kənd məzarlığında. Vasif altı bacının tək qardaşı idi. Subay idi. Ruhu şad olsun.



**VƏTƏN MÜHƏRİBƏSİ ŞƏHİDİ**  
**VASİF GÜLHƏSƏN OĞLU MEHBALİYEV**  
(26 Mart 1994 - 16 Oktyabr 2020)

Ataməli Musaoğlu əslən Neftçala rayonundandır. Bakının Lökbatan qəsəbəsində doğulmuşdur. O, uşaqlıq illərini Neftçala rayonunda keçirmiş, bu ərazidə böyümüş, nənəsinin himayəsində olmuşdur. Ataməli Seyidməmməd oğlu Musayev 5 mart 1995-ci ildə Azərbaycan Respublikası, Bakı şəhəri, Lökbatan qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Neftçi Qurban adına 288 sayılı tam orta məktəbdə almışdır. Daha sonra isə Bakı Dövlət Universitetində bakalavr, Xəzər Universitetində isə magistr təhsilini başa çatdırmışdır. Psixoloq kimi fəaliyyət göstərirdi. Onun ömür yolu uğurla, artan xətə yüksəlirdi, zəhmətli, biliyi ilə... Özü evin tək oğlu idi. Ondən doğmalarına, ailəsinə iki yaşlı Gül adlı qızı yadıqar qaldı...Vətən müharibəsində o da səfərbərliyə qoşularaq hər işini arxada qoyur, Vətən! - deyir. Ağır döyüşlərdə Ataməli Musaoğlu Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş kəşfiyyatçısı kimi iştirak etmişdir. Suqovuşan istiqamətində çox sığcaət göstərmiş, yarıllı dostunu xilas edərək düşmən gülləsindən həyatını Vətən uğrunda fəda etmiş, Şəhadətə ucalmışdır. Ataməli Musaoğlu Ağdərə rayonu istiqamətində 16 oktyabr 2020-ci il tarixində, atasının doğum günündə Vətən yolunda əbədiyyətə ucalmış, şəhidlik zirvəsində, Zəfər tariximizdə əbədiyyət qazanmışdır. Məzarı Lökbatan rayonunda Şəhidlər Xiyabanındadır. Ruhu şad olsun.




**VƏTƏN MÜHƏRİBƏSİ ŞƏHİDİ**  
**MUSAOĞLU ATAMƏLİ**  
(5 Mart 1995 - 16 oktyabr 2020)

Vətən müharibəsi Şəhidi Əliyev Mehman Xudaşükür oğlu 1 yanvar 2002-ci ildə Neftçala rayonunun Xol Qarabucaq kəndində Xudaşükür ata və Naibə ananın ailəsində doğulmuşdu. Əliyev Mehman ailədə altı uşağın son beşiyi idi. Mehman Əliyev 2008-ci ildə Xol Qarabucaq kəndində Faiq Həziyev adına orta məktəbin birinci sinfinə daxil olur. 2019-cu ildə həmin məktəbi tam olaraq bitirir. Vətən şəhidi Mehman Əliyev 2020-ci ildə 7 yanvar Neftçala rayon Hərbi Komissarlığından hərbi xidmətə getmişdir. Vətən müharibəsində Mehman Əliyev Azərbaycan ordusunun əsgəri kimi Xocavənd uğrunda aparılan döyüşlərdə fəal iştirak etmiş, bu mübarizədə var qüvvənilə döyüşmüş, qızğın döyüşlər zamanı Vətən uğrunda Şəhid olmuşdur. Oktyabr ayının 29-da Neftçala rayonuna gətirilmiş və dəfn edilmişdir. Məzarı doğulduğu Xolqarabucaq kəndindədir. Subay idi. Ruhu şad olsun.



**VƏTƏN MÜHƏRİBƏSİ ŞƏHİDİ**  
**MEHMAN XUDAŞÜKÜR OĞLU ƏLİYEV**  
(01 Yanvar 2002 - 29 Oktyabr 2020)

Vətən müharibəsi Şəhidi Mais Şakir oğlu Səfərov 20 iyul 1999-cu ildə Neftçala rayonunun Xol Qarabucaq kəndində dünyaya göz açmışdır. Ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığı üçün elə ilk təhsilini də Səbail rayonu, Bayıl qəsəbəsində 163 sayılı orta məktəbdə almışdır. 2010-cu ildən isə təhsilini Sabunçu rayonu, Balaxanı qəsəbəsi C.Cahangirov adına 4 sayılı tam orta məktəbində davam etdirmişdir. 2015-ci ildə sənədlərini Bakı Humanitar Kollecinə (BHK) təqdim edən Mais Səfərov qəbul imtahanlarından uğurla keçərək Təsviri incəsənət fakültəsinə qəbul olunur. Kollecdə təhsilini başa vuraraq 2019-cu ilin iyul ayının 1-də Neftçala rayonu Hərbi Komissarlığından hərbi xidmətə gedir. Mais Səfərov hərbi xidmətini Goranboy rayonunda, Ağcakənd "N" sayılı hərbi hissədə yerinə yetirmişdir. Vətən müharibəsi başlayanda 21 yaşlı idi. Bir il 4 ay idi ki, hərbi xidmətdə idi. Mais Səfərov Suqovuşan, Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Oktyabr ayının 28-də doğulduğu kənddə Vətən torpağına qovuşur. Subay idi. Ruhu şad olsun.



**VƏTƏN MÜHƏRİBƏSİ ŞƏHİDİ**  
**MAİS ŞAKİR OĞLU SƏFƏROV**  
(20 İyul 1999 - 28 Oktyabr 2020)

Vətən müharibəsi şəhidi Mirmöhsum Əhmədov 21 yanvar 2002-ci ildə Neftçala rayonunda doğulmuşdur. İlk təhsilini Neftçala rayon Əlif Piriye adın 2 sayılı tam orta məktəbdə almışdır. Altıncı sinifi bitirdikdən sonra isə təhsilini Neftçala şəhər "Elton Həbibov adına 4 sayılı orta məktəb"də davam etdirir. 9 illik təhsilini başa vurduqdan sonra sənədlərini Bakı Biznes Kooperasiya kollecine verir. Kollecdə 3 il əyani təhsil alan Mirmöhsum Əhmədov 13 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yola düşmüşdür. Ağcabədi rayonunda əsgər həyatının ilk günlərini yaşayır. 2020-ci ilin sentyabr ayının 15-də hərbi hissədən Füzuli rayonuna göndərilir. Mirmöhsum Əhmədov 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində ilk gündən iştirak etmişdir. 27 oktyabr 2020-ci il tarixində gündüz saatlarında Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Mirmöhsum Əhmədov 28 oktyabr 2020-ci ildə doğulduğu Neftçala rayonunda Vətən torpağına qovuşmuşdur. Məzarı Neftçala rayon Şəhidlər Xiyabanındadır. Subay idi. Ruhu şad olsun.



**VƏTƏN MÜHƏRİBƏSİ ŞƏHİDİ**  
**MİRMÖHSÜM MİRDAMƏD OĞLU ƏHMƏDOV**  
(21 yanvar 2002 - 28 oktyabr 2020)



# TARİX YAZAN QƏHRƏMANLAR!



**VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI  
HADRUT FATEHİ  
ŞƏHİD CAMAL VİDADİ OĞLU İSMAYILOV  
(07 İyul 1984 - 23 Oktyabr 2020)**

Vətən müharibəsi Qəhrəmanı, Hadrut fatehi Camal Vidadi oğlu İsmayilov 7 iyul 1984-cü ildə Neftçala rayonu Həsənabad qəsəbəsində dünyaya göz açmışdır. Ana babasının adını daşıyan Camal İsmayilov ailənin ikinci övladı idi.

1986-cı ildə İsmayilovlar ailəsi Neftçala rayonundan Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərinə köçür. Camal İsmayilov da ilk təhsilini həmin şəhərdə almış, 1990-cı ildə V.P.Astafyev adına 1 sayılı orta məktəbin birinci sinfinə daxil olur. 1991-ci ildə ailəsi ilə yenidən doğma vətəninə qayıdan Camal İsmayilov təhsilini Neftçala rayonunda 1 sayılı şəhər orta məktəbində davam etdirir. 2001-ci ildə həmin məktəbin məzunlu olur. 2002-ci ildə hərbi xidmətə yola düşən Camal İsmayilov Azərbaycan Silahlı Qüvvələrinin "N" sayılı hərbi hissəsində xidmət edir. Çox keçir ki, bilik və bacarığı ona olan diqqəti, rəğbəti artırır. Və bir neçə aydan sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirir. Beləcə Qəhrəman Vətən oğlu 18 illik bir dövrdə Vətənimizə sədaqətlə xidmət edərək canını bütün qəlbi ilə sevdiyi Vətən yolunda fəda etmişdir. Camal İsmayilov 2015-ci ildə 2 mart - 2 aprel tarixlərində Konya şəhərində "TURAZ şahini 2015" hərbi təlimlərində iştirak etmiş, diplomla təltif edilmişdir. Camal İsmayilov Azərbaycan tarixində Aprel döyüşləri ilə yaddaşa köçən 2016-cı ilin Aprel ayının 2-dən 5-nə qədər olan döyüşlərdə Cəbrayıl rayonu istiqamətində döyüşmüşdür. Ömrünü hərbi sənətinə həsr edən ölümsüz Qəhrəmanımız Camal İsmayilov 18 illik Vətənə xidmət ilə hərbi sirlərinə tam bələd olaraq bu sahədə peşəkar mütəxəssis olmuşdur. Camal İsmayilov Azərbaycan hərbi sənəti sahəsində öz xidmətləri ilə yadda qalan oğullardan biri kimi dərin hörmət və sevgi ilə anılır. O təkcə kəşfiyyatçı deyildi, Camal İsmayilov həm də hərbi sahəsində bir müəllim, bu sahədə təcrübəli, öz işini sevmə-sevə təbliğ edən, öyrədən vətənsəver idi. Vətən müharibəsində yorulmadan bir çox ərazilərimizin, kəşfiyyat yönlü yolların azad edilməsində misilsiz xidmətləri olan Camal İsmayilovun son döyüşü oktyabr ayının 18-də Qubadlı, Laçın istiqamətində olmuş, son nəfəsinə qədər mənfur düşməni məhv edən Qəhrəmanımız müqəddəs yolda Şəhid olmuşdur. Oktyabr ayının 21 -də, anasının doğum günündə Vətən torpağına qovuşmuşdur. Məzarı Neftçala rayon Şəhidlər Xiyabanındadır. Üç övladı Vətənə əmanətdir. Ruhu şad olsun.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Mahmud Təhmasib oğlu Məlikov 3 aprel 1994-cü ildə Neftçala rayonu, Xol Qaraqaşlı kəndində doğulmuşdur. Orta təhsilini yaşadığı kənd məktəbində almış, daha sonra isə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. Ailənin yeganə oğul övladı olan Mahmud Məlikov subay idi. Torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi başlayanda ön cəbhədə xidmətdə idi. Mahmud Məlikov böyük komandiri olaraq ilk gündən döyüşlərə qatılmışdır. Ailəsi ilə sonuncu dəfə oktyabr ayının 11-də əlaqə yaratmış, hər şeyin yaxşı olacağını söyləmişdir. Mahmud 27 sentyabr 2020-ci il tarixində başlayan II Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin çoxlu sayda canlı qüvvəsini və 8 erməni tankını məhv etmişdir. Füzuli rayonu ərazisində yerləşən "Üçtəpə" adlanan yüksəklik Mahmudun komandirliyi ilə mənfur düşməndən azad edilmişdir. Döyüşlərin 18-ci günündə xeyli sayda düşmənin canlı qüvvəsini məhv edir, düşmən sənərlərindən atılan snayper gülləsinə tuş gələrək ürəyindən və bud nahiyəsindən yaralanır və döyüş meydanında qəhrəmancasına şəhid olur. Oktyabr ayının 14-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə Mahmud və onun döyüş yoldaşları şəhid olur. Lakin onların cəsədin ərazidən götürmək mümkün olmur. Oktyabr ayının 28-də Şəhidlərimiz ərazidən götürülür, oktyabr ayının 29-da isə böyüyüb, boya-başa çatdığı Xol Qaraqaşlı kəndində dəfn olunur. Subay idi. Ruhu şad olsun.



**VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ  
MAHMUD TƏHMASİB OĞLU MƏLİKOV  
(03 Aprel 1994 - 29 Oktyabr 2020)**

Əliyev Elçin Ələkbər oğlu 15 yanvar 1997-ci ildə Neftçala rayonu Mikayılı kəndində doğulmuşdur. İlk təhsilini kənd məktəbində almış, həmin məktəbi 9-illik təhsil bazasında başa vurmuşdur. 2015-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidmətini 2017-ci ildə başa vuran Elçin Aprel döyüşlərində də iştirak etmişdir. Bu döyüşlərdə fəal olmuşdur, fərqlənmişdir. 2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində hərbi səfərbərlik elan edilmişdir. Elçin Vətənin dar günündə səsinə səs verərək bu döyüşlərə qoşulur. Ailəsinə sonuncu zəngi oktyabr ayının 18-də olur. 21 oktyabr 2020-ci ildə isə Qubadlıda "Sınıq körpü" adlanan yerdə şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. 23 oktyabr tarixində canından əziz bildiyi Vətən torpağına qovuşmuşdur. Neftçala rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Üç bacının tək qardaşı olan Elçin Əliyev Subay idi. Ruhu şad olsun.



**VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ  
ELÇİN ƏLƏKBƏR OĞLU ƏLİYEV  
(15 Yanvar 1997 - 23 Oktyabr 2020)**

## QƏHRƏMANLAR ƏBƏDİYAŞARDIR!

**Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanov  
(14 Oktyabr 1981 - 04 Aprel 2016)**



Oktyabr ayının 14 -də xalqımızın vətənsəver övladı, Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun anadan olmasının 41-ci ildönümü böyük təntənə ilə qeyd edildi. Həmin gün qəhrəman şəhidimizin doğulduğu qəsəbədə onun xatirə-ev muzeyinin açılış mərasimi keçirildi.

Bu gün Samid İmanov deyəndə böyükdən kiçiyə hər kəs böyük rəğbət və məhəbbətlə qəhrəman Vətən övladını xatırlayıb, ruhuna dua oxuyur. Onun və onun kimi qəhrəman vətən oğullarının ömür yolu şərəf tariximizdir.

Xalqımızın öz şərəfi ilə adını qəhrəmanlar sırasına yazan ləyaqətli oğullarından biri idi Samid Gülağa oğlu İmanov. Samid İmanov 1981-ci il 14 oktyabr tarixində doğma Azərbaycanımızın Neftçala rayonu, Həsənabad qəsəbəsində Gülağa ata və Xuraman ananın ailəsində dünyaya göz açmışdır. Yaşadığı Həsənabad qəsəbəsi 1992-ci ildə xalqımızın haqq mübarizəsində "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş Zakir Məcidovun da doğulduğu torpaqdır. Samid İmanov haqqında fəxrle söhbət açacağımız vətən övladıdır. Onun qəhrəmanlığı el dilində dastan, mərdliyi, cəsurluğu tariximizdə nəsillərə nümunə olacaq bir məkəbdir. Samid İmanov 1988-ci ildə Neftçala şəhər 1 sayılı orta məktəbin birinci sinfinə daxil olur və həmin məktəbi 1998-ci ildə başa vurur. Elə həmin ildə də sənədlərini "Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi"ne verir və qəbul olunur. 2003-cü ildə Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirən Samid İmanov Ümummilli Lider Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür. Hərbi xidmətə başladığı ilk gündən peşəkərligi, məsuliyyəti ilə seçilən Samid İmanovun xidmət illəri uğurlu, nümunəvi ömür yolu kimi gözələrimiz qarşısında canlanır. O, 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, böyük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət etmişdir. Öz peşəsinə olan məsuliyyəti və hərbi sirləri davamlı öyrənmək həvəsi ilə Samid İmanov daim çalışmış, bu sahədə təcrübəsini artırmışdır. Samid İmanov Türkiyə Respublikasında "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarına qoşularaq 2007-ci ildə "Anadolu - 2007" və "Anadolu Qartalı - 2007" birgə taktiki təlimlərlə yanaşı, həm də Pakistanda "Ləpirci və antiterrorist", İsveçdə "Dağ təlimi", Rumıniyada isə "Dağa dırmanma üzrə təlimatçı" kurslarında iştirak etdi. Dövlətimizə layiqli xidmətinə görə qəhrəman vətən oğlu 2004-cü ildə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, 2006-cı ildə "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı, 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, 2008-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, 2013-cü ildə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, 2014-cü ildə "Qələbə günü münasibətilə baş tutan hərbi parada qatıldığına görə" medalı, 2016-cı ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı və "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir. Həmçinin Samid İmanov 2015-ci il 9 may tarixində Rusiya Federasiyasının Moskva şəhərində, "Qırmızı meydan"da fəzəm üzərində qələbənin (1941-1945) 70 illiyi ilə bağlı baş tutan hərbi parada qoşuldu və bununla bağlı ona medal da təqdim olundu. 2016-cı ilin aprel ayı mayor Samid İmanovun son döyüşü oldu. Bu tarixə qədər dəfələrlə erməni təxribatının qarşısının alınmasında iştirak edən cəsur vətən övladı bu ağır döyüşlərdə yaralı olsa da, döyüş yoldaşlarının təhlükə zonasından ondan əvvəl çıxarılması əmrini verir...

O elə bir oğul idi ki, özünə ən çətin işi rəva bilərək yoldaşlarını xilas etməyi daim vacib

bilmişdi. Eləcə də bu qanlı döyüşlərdə Tərtər istiqamətində aprel ayının 4-də ayağından və çiyindən yaralanan mayor onu arxaya aparmağa gələn qrupa yaralı yoldaşını aparmağı emr etmiş, özünü bir qədər sonraya saxlamışdı. Lakin yoldaşlarının növbəti gəlişinə qədər artıq canından çox sevdiyi vətən yolunda əbədi olaraq gözlerini yumdu. Onun əziz xatirəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. Qəhrəman vətən oğlu aprel ayının 8-də neytral ərazidən çıxarılaraq doğulduğu Neftçala torpağında Şəhidlər Xiyabanında aprel ayının 9-da böyük izdihamla son mənzilə yola salındı. Qəhrəmanımızın iki yadigar övladı qalıb. Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İham Əliyevin 1966 nömrəli sərəncamı ilə döyüş tapşırığını yerinə yetirərək göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Ruhu şad olsun. Vətən tarixində unudulmayacaqdır!

14 oktyabr 2022-ci il tarixində Qəhrəmanımız doğulduğu ocaqda xatirə-ev muzeyinin açılış mərasimində

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri, şəhid ailələri, Qəhrəmanımızı seven ictimaiyyət nümayəndələrindən bir qrupu iştirak etmişdir. Öncə Qəhrəman vətən oğlunun qəsəbədə ucaldılmış büstü ziyarət edilmişdir. Daha sonra Ulu Öndər Heydər Əliyev başda olmaqla müstəqil Azərbaycan Respublikasının suverenliyi, onun ərazi bütövlüyü uğrunda candan keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimdə çıxış edən Qəhrəmanımızın atası Gülağa İmanov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayilovun anası Filarə İsmayılova, Şəhid Qəhrəmanımızın həyat yoldaşı Badam İmanova, qardaşı Sadiq İmanov ordumuzun 2016-cı il Aprel döyüşlərində göstərdikləri fədakarlığı, cəsurluğu qeyd edərək, kövrək xatirələri bir daha yad ediblər. Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Aprel döyüşlərinin tarixindən söhbət açaraq qeyd etmişdir ki, "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir və bu qələbə eyni zamanda, ordumuzun peşəkərliyinin göstəricisidir. Aprel döyüşlərindən sonra Azərbaycan tarixində Vətən müharibəsində şanlı zəfər yazan ordumuz bu gün işğal altında qalmış bütün Azərbaycan torpaqlarının azadlığına nail oldu. İşğaldan azad olunmuş ərazilərdə bu gün Azərbaycan bayrağı vüqarla dalğalanır. Bu döyüşlər onu göstərdirdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Və bu mübarizlik 44 günlük Vətən müharibəsində qələbə ilə sona yetdi". Tədbir şəhid Milli Qəhrəman mayor Samid İmanovun xatirə ev muzeyinin açılışı və Neftçala şəhər S.İmanov adına 1 sayılı tam orta məktəbin şagirdlərinin hazırladıkları kompozisiyalar ilə davam etdi.

Ruhun şad olsun, ölümsüz Qəhrəman. Sən Vətən tarixində şərəfli ömür yolunla əbədi yaşayacaqsan.

**B.NİFTALİYEVA**



## TƏBİƏT BİZİM EVİMİZDİR

Ekoloji Maarifçiliyə Yardım İctimai Birliyi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Agentliyindən aldığı "Şagirdlərin Ekoloji tərbiyəsində mədən sənayesi ilə məşğul olan istehsalat müəssisələr ilə əlaqələrin qurulması" layihəsini icra edir.

Oktyabrın 8-də ictimai birlik texnologiyası ekoloji təsirlərə daha çox məruz qalan Neftçalanın Yeni-qışlaq ümumi orta məktəbinin bir qrup yuxarı sinif şagirdini Neftçala Neft əməliyyat şirkəti və AzərYod MMC-nin mədən ərazilərinə apararaq mövcud ekoloji durumla tanış



etmiş, məktəblilərə ictimai birliyin məqsəd və fəaliyyəti barədə məlumatlar verilmişdir.

Sonra məktəblilər Azər Yod



MMC-nin suvarma məntəqəsində Xillı və Yeni-qışlaq ərazilərindəki yodlu su quyularından nəql olunan suların zavoda ötürülməsi prose-

sine baxmışlar. Tədbirin davamında şagirdlər Azər Yod MMC-nin yod istehsalı sexində maye və kristal yodun alınması prosesini əyani müşahidə etmişlər. Yod istehsalı sexinin mütəxəssisləri məktəblilərin suallarını cavablandırmış, ətraf mühitin və insanların sağlamlığına dəyən ekoloji təsirlərin azadılması üçün müəssisədə həyata keçirilən tədbirlərdən danışmışlar.

Ə. HÜSEYNOV

## 13 oktyabr tarixində "Gündoğar"ın sabiq baş redaktoru Habil Əsədovun anım günü idi

BİR İL NƏ TEZ ÖTDÜ, İL MƏRASİMİN NƏ TEZ ÇATDI, ƏZİZ DOST...

Salam, əziz dost, qoy işıqlı ruhun daima şad olsun! Kimin üçün ölü olsan da, Səni seven, qiymətləndirən, özünə yaxın, həmdəm bilən biz həmkarlarına, dost-tanışlarına, qohum-əqrəbana, illah da özünün dediyin kimi yolunda ölməyə hər an hazır olan ömür yoldaşın Tünzalə xanıma ölü deylisən. İndi ruhunla da diri adamlar kimi danışırıq.

Səni son mənzilə yola salmağımız o ağır günlərdən artıq bir il ötür. Bu bir il nə tez ötüb keçdi, il mərasimin nə tez gəlib çatdı! Zaman və məkan biz dirilər üçün uzun, ya qısdır, əslində nisbidir. Sən zamanı, məkanı bəlli olmayan əbədi bir aləmdə, haqq dünyasındasən, haqqı, həqiqəti bizlərdən yaxşı görüb anlırsan. Biz isə o haqq-həqiqəti axtara-axtara bu dünyada hələ də uzun bir yol gedir, addım-addım, qarış-qarış o əbədi dünyaya yaxınlaşırıq. Bundan sonra hələ çox belə günlər, aylar, illər gəlib keçəcək, çox sular bulanıb durulacaq, birlikdə yaşadığımız o uzun günlər, aylar, illər isə bir daha heç vaxt geri dönməyəcək, təkrar olmayacaq...

Səninlə birlikdə uzun bir yol keçmiş, ömrümüzün çox hissəsini birlikdə keçirmiş, yarım əsrə yaxın bir dövrdə eyni qəzetdə işləmişdik. Buna görə Səni hamıdan yaxşı tanıyır, hamıdan yaxşı anlayır, arzu və istəklərini hamıdan yaxşı başa düşürdüm. Çox maraqlı, keşməkeşli dövrdə yaşamış, qeyri-adi hadisələrin şahidi olmuşduq. Yaşadığımız dövrdə çox tufanlar qopub dayanmış, çox sular bulanıb durulmuş, millətlər həbsxanası sayılan Sovet İttifaqı dağılmış, azad, müstəqil dövlətimiz yaranmış, qapalı bir cəmiyyətdən görmədiyimiz, bilmədiyimiz, tanıyıb alışmadığımız açıq bir cəmiyyətə gəlib düşmüşdük. Bütün bunlar insanları ciddi sınaqlardan keçirmiş, çoxlarını dəyişərək iç üzünü üzə çıxarmışdı. Sən isə heç dəyişməmişdin, elə əvvəlki kimi saf, təmiz, xeyirxah bir insan olaraq qalmışdın. Ən böyük dərdin, qayğın baş redaktoru olduğun rayon qəzetini yüksək səviyyədə çıxarmaq, dövlətə, dövlətçiliyə yüksək səviyyədə xidmət göstərmək idi. Ciddi səyin, məsuliyyətinlə bu arzunu, istəyini layiqincə gerçəkləşdirməyi bacarırdın da. Əməyin, zəhmətin də yerdə qalmır, ən yüksək səviyyədə layiqincə qiymətləndirilirdi. Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən layiq görüldüyün respublikanın Əməkdar jurnalisti Fəxri adın, "Tərəqqi" medalın, eləcə də Həsən bəy Zərdabi diplomun, "Qızıl qələm" mükafatın, neçə Fəxri fərmanın... bunun canlı, əyani sübutu idi. Amma bu nailiyyətlər, mükafatlar Sənə asan başa gəlmirdi, bunun üçün ömrünü, gününü, həyatını şam kimi yandırır, gile-gilə eridir, zərər-zərrə xərcləyirdin. İllah da imkanların məhdudlaşdığı bu çətin dövrdə qəzetə abunəçi toplamaq, maddi durumu yaxşılaşdırmaq üçün. Bəlkə bir qədər çox yaşayır, daha çox ömür sürərdin, ancaq "Gündoğar"ın ağır dərdləri, qayğıları buna imkan vermədi. Qəzeti ayaqda saxlamaq, çapında fasilə yaratmamaq üçün daha nələr eləmir, kimlərə ağır açmır, kimlərə yalvarıb yaxarmır, xahiş-minnət etmədin?! Rayonun aparıcı idarə və müəssisələrinin rəhbərləri ilə yanaşı özünün yaxın dost-tanışlarına, qohum-əqrəbana da. Sağ olsunlar, hamısı da sözüne baxır, imkan daxilində qəzetə köməyini edirdi. Ancaq getdikcə onların da imkanları məhdudlaşır, qəzet daha ağır vəziyyətə düşürdü. Buna görə necə əzab çəkib fikir etdiyini bir rəhbərlik etdiyini qəzetin kollektivi, bir də ailən bilirdi. Səni seven, əzizləyən, xətrini istəyən adamlar çox deyirdilər daha bəsdir, işdən çıxıb bir az da özün üçün yaşa. Sənə bunu təsəvvür eləmir, ömrün boyu alışıb sevidiyin qəzetdən ayrı yaşamağı bacarmırdın...

Həmişə deyirdin qəzeti elə səviyyəyə qaldırmaq ki, kimə onu bu səviyyədə davam etdirə bilməyəcək... Davam etdirirlər, əziz dost. Bizdən də yaxşı. Qəzetin hazırkı baş redaktoru, Sənin də yaradıcılığını yüksək qiymətləndirdiyin təcrübəli mədəniyyət işçisi, istedadlı şairə Bədire xanım Niftaliyeva cavan həmkarları ilə birlikdə əvvəlkindən də canlı, maraqlı, oxunaqlı qəzet çıxarıb. Amma abunə məsələsi, maddi durum əvvəlkindən də ağırdır, onların da bağını yarıb, əhdini kəsib, ən vacib işçilərə də əmək haqqı verməyə vəsait tapmırlar. Fərsətdən istifadə edib bir veteran, ağsaqqal jurnalist kimi üzümü rayonumuzun mətbuatı seven, dəyərləndirən ziyalılarına, böyük idarə və müəssisələrin işçilərinə, rəhbərlərinə, imkanlı adamlara tutub xahiş edirəm yeganə rəsmi mətbu orqanımız "Gündoğar"ı köməkliklərini əsirgəməsinlər, onun çapının dayandırılmasına yol verməsinlər...

Ailə-uşaqların, yaxın qohumların, dost-tanışların səni heç vaxt unudub yaddan çıxarmırlar, işıqlı xatirəni həmişə əziz tutub diri saxlayırlar. Ömür yoldaşın Tünzalə xanım "Gündoğar"ın ağır qayğılarından vaxt tapıb tamamlaya bilmədiyini şirin xatirələr kitabın olan "Ana Kürün Nağılları"nı tamamlayaraq başa çatdırıb, oğlun Şahin bəy onu aparıb Bakıda nəfis şəkildə çap elətdirib. Bu da Sənə bir müjdədir, xoş xəbərimiz olsun. Məzarında rahat yat, rahat uyu, əziz dost! Bu dünyada işıqlı ruhunun unudulub yaddan çıxmadığından arxayın ol. Allah Səni qəni-qəni rəhmət eləsin, məzarını daim işıqla, nurla doldursun!

Əlvəsət POLAD,

## Bəzək daşları haqqında nə bilirik?

Daşlar qeyri-üzvi aləmin əsasıdır. Onlar yaranır, yaşayır, məhv olur və yenidən bərpa olur. Daşların həyatı onların əmələgəlmə şəraiti, hər daşın vətəninin olması, gözəlliyi, rəngi və təbii sahəsinə görə maraqlıdır. Daşlar aləmində rəngarənglik mövcuddur. Bu nöqtəyi nəzərdən hər bir zərgerlik mağazası mineraloji muzey sayıla bilər. Biz burada büllur kimi şəffaf və hərdən maviyə çalan almaz və brilyantlara, yaşıl rəngin müxtəlif çalarlarında olan zümrədə, demantoidə, diopsid və turmalinə, şəffaf mavi rəngli sapphire, akvamarinə, kianite, evklaza, bənövşəyi rəngli ametist və kunsite, şəffaf və dolu sarı rəngli kəhrəbaya, topaza, berillə, xri-zobelle, fenakite, şalşaff, açıq qırmızıdan tünd qırmızıya doğru dəyişən rubinə, spinele və qranatın qırmızı növü olan piropa və bir sıra digər minerallara təsadüf edirik. Onlar üzük qaşlarını, bilərzikləri, boyunbağlarını, qadın saatlarını və bəzək sancaqları bəzəyir. Əqiqdən, xalsedondan, opaldan, apaqonitdən, rəngli mermərdən, yəşəmdən, malaxitdən, oniksdən, obsidandan, büllurdan və digər minerallardan hazırlanmış masaüstü cihazlar, gül qabları, vazalar, servizlər hər evin bəzəyi ola bilər. Daşlar aləmi ilə insanın həyatı daim təmasdadır, daşlar insanlara estetik zövq verir.

Eyni kimyəvi tərkibə malik daşların müxtəlif növlərinin ayrılmasının qədim tarixi vardır. Bu barədə XIII əsr Azərbaycan mütəfəkkiri və mineraloqu Nəsrəddin Tusinin "Cəvahirnamə" kitabında verdiyi məlumat diqqətəlayiqdir. O, yaqutu qırmızı, göy, sarı və ağ növlərə ayırırdı. Müasir elmdə yaqutu mineraloji adı korunddur. Mineralın şəffaf qırmızı növü rubin, sarı növü şərq topazı, ağ növü leykosapfir, göy növü isə sapfir adlandırılır. Biz bilirik ki, adları çəkilən qiymətli daşlara yerin peqmatit damarlarında təsadüf olunur. Onlara dağ bülluru, topaz, ortoklaz, siron kimi minerallar qonşuluq edir. Nəsrəddin Tusinin zamanında adamlar mineralların tərkibini bilmədiklərindən, eyni yerdən tapılan və xarici görkəmi oxşar olan mineralları eyni bir daşın çaları kimi qəbul edirdilər. Nəsrəddin Tusi yaqutları rənginə görə dörd qrupa bölüb, onların on iki növü müəyyənləşdirilib. Ola bilsin ki, bunların bülluru növü kvars(alim qeyd edir ki, bu növ yaqutdan yüngüldür), sarı növü topaz, yaxud siron, mavi, lacivərdi və nili (tünd göy)növləri sapfir, qırmızı növü rubin və bozumtul növ tüstülü kvarsdır. Nəsrəddin Tusi yazır: "Yaqut almazdan başqa bütün daşları yonur, əqiqi də yaqut cızır". Mineralları müasir sətlik cədvəlində almazdan sonra ikinci yerdə yaqut (korund) durur və həqiqətən də yaqut almazdan başqa məlum mineralların hamısından sərtir.

Qiymətli rəngli daşlar ölkələrarası ticarətin vacib amilidir. Bəzi ölkələrin bəzək daşı yataqları olmasa da onlarda, daşları emal edən karxanalar var və karxana sahibləri mineral xamalı satın alırlar. Zərgerlik mineral xammalı mineralın nadirliyi və bazar qiymətindən asılı olaraq qiymətli, yarımqiymətli və sadə üzünən daşlara bölünür. Rusiyada "Orlov", İranın milli bankında "Dəryaye-nur" brilyantları vardır. İngiltərədə "Kuhi-nur" adlı, 1850-ci ildə Hindistanın Pəncab əyalətindən zorla götürülmüş brilyant mövcuddur. Bu daşın hansı dövlətə - İngiltərəyə, Pakistana, Banqladəşə, yaxud Hindistana mənsub olması barədə beynəlxalq mübahisə vardır. 1972-ci ilə inkişaf etməkdə olan Qərbi Afrika ölkəsi olan Syerra-Leonedə müasir aləmin ən iri almazı (450 qrama yaxın çəkisi olan) tapılmış, ona "Cjeppa-Leonenin ulduzu" adı verilmiş və daşın indi harada olması məlum deyil...Belə nümunələr çoxdur.

Şəffaf daşların başlıca xassəsi işığı sındırma qabiliyyətidir. Daşların nə qədər çox üzün olarsa, bu xüsusiyyət özünü o qədər yaxşı büruzə verir...(( ardı var))

Qeyd: Bəzi məlumatlar "Azərbaycanın bəzək daşları" kitabından (Müəlliflər: C.Bektaş, E.Mütəllibov; B,1981) alınmışdır.

"GÜNDOĞAR"

## YOQA NƏDİR?

Yoqa - ənənəvi Asiya sistemində əsaslanan fiziki tapşırıqların (təbiiqlərin, məşqlərin) sırasındadır. "Yoqa" sözü öz mənşəyini sanskrit dilindəki "yuq" sözündən götürür ki, o da tərcümədə "birleşmə", "qovuşma", "tövhid" mənasını verir. Yoqanın tarixi qədim zamanlara gedib çıxır. Bu təcrübə Şərqdə yaranıb və bir çox əsrlər sonra Avropa qitəsinə yayılıb. Əslində bəzi araşdırmalara görə onun 5.000 ildən çox əvvəl yarandığı hesab edilir. Bunu Hindistanın ən qədim mətnlərində meydana çıxması ilə əlaqələndirənlər də var. Eyni şəkildə, Pakistanda arxeoloji ərazilərin olduğu təsvir edən bir sıra izlər əldə edilmişdir, burada daşdan hazırlanmış möhürlər var idi, bu təcrübənin ən çox yayılmış duruşlarını yerinə yetirən insanların fiqurları var. O dövr üçün bu təcrübənin məqsədi bədən və hislər üçün müxtəlif kompleks məşqlərin icrası ilə Tanrıların gücünü əldə etməkdən ibarət idi. Bu daimi olaraq həyata keçirilirdi. Zaman keçdikcə məşqlər inkişaf etdirildi, daha rahat və yüngül duruşlar oldu, əlavə olaraq Tanrıların gücünün axtarışı dayandırıldı.

Yoqa - altı əsas ortodoks hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (e.ə. I əsr) "Yoqa sutra" əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi - xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqavə s. kimi mərhələlərə bölünür.

Yoqanın bir sıra növləri də vardır ki, bunları bilmək faydalıdır:

Aştanqayoqa--intensivyoqasistemidir. Buraya mütərəqqi poza seriyaları daxildir. Hər kəs istədiyi intensivlikdə məşq edə bilər.

Bikram yoqa--35-40 %C temperaturu otaqda edilir. Hərərət, tərləməni artırır və bədən təmizləyir, əzələ möhkəmlənir.

Hatha yoqa - bütün yoqa tiplərinin ən məşhurdur, onun əsasında asanalar dayanır.

Iyənqaryoqa - ABS-da ən populyar yoqa növüdür, məqsədi zərif pozaları öyrətməkdir, əzələlərə və düzgün bədən duruşuna xüsusi diqqət yetirilir.

Vinyasa yoqaya intensiv dərindən məşqləri daxildir. Bu növ əsasən hərəkət və nəfəs almanın uzlaşmasına diqqət yetirir.


Yoqanın bir sıra faydaları da var:

- " Zehni mənfi düşüncələrdən uzaqlaşdırır
- " Stress və emosional narahatlıqları aradan qaldırır
- " Enerjini artırır
- " Həzm və qan dövranını yaxşılaşdırır
- " Yuxu rejimini yaxşılaşdırır
- " Xroniki ağrıları azaldır.

Nicat AĞAYEV



# İSTİQLALIN BUXOVLANMAZ QALASI: XƏLİL RZA ULUTÜRK - 90



Xəlil Rza Ulutürk

**Ömür dedikləri bir əsım külək,  
Əsək ilk baharın nəsimi kimi.  
Yaşayaq, yaradaq...ölsək də ölək  
Bir ömrə sığmayan Nəsimi kim**

(Xəlil Rza Ulutürk)

İnsan ömrü bəzən sakit, bəzən təlatümlü, fırtınalı dənizə bənzər. Elə ömürlər var ki, bu təlatüm onun hər mərhələsində, amalına doğru qətiyyətinə izlənilir və onu əbədiyyətə çevirir. Əbədiyyətin parlaq, örnek yolu onun simasında hansı səmtdən, qərindən baxsan aydın görünür, çünki dəyişməyən əqidə ona kölgə düşməsinə yol vermir...

İstiqlalın alınmaz qalası, azadlıq mübarizi, xalqsevər, yurdsevər ömürlü şair Xəlil Rza Ulutürk ömrü. Bir şair ömrü, elə ömür yolu ki, hər misrasında mübarizə, çiçək qədər zərif, polad kimi möhkəm. Elə mübarizlik ki, yeddi ildən sonra min bir diləklə ömrünə günəş kimi doğan oğlu Təbrizin şəhadətində belə sınımayan, ömür-gün yoldaşını şəhid anası kimi təbrik edən məğrur ata, bir vətəndaş ömrü ki, özünə müqəddəs borc bilir dilimizin keşiyində ayıq-sayıq dayanaq...Hər misrasından bulaq kimi saflıq süzülür ürəklərə, əbədi axar çaya çevrilir könlülərdə...

**Dinləyin, dinləyin, mən bir kamanam,  
Şərqi sinəsindən qopan fəğanam.  
Uzaq əslərin dərinliyindən  
Sabaha üz qoyan sonsuz karvanam.  
Ovcu qabar-qabar, ciyəri təşnə,  
Günəşi ardınca çəkən sarbanam...**

Ulutürk dünyasına yaxınlaşdın, bir də ayrılmağın çətin olar. Bu odlu-alovlu mübarizlik, min illik tarixinə sədaqət, məğrurluq, udum su kimi, çaxan şimşək kimi gözələrinə, ciyərinə hopar... Ayrılmağın çətin olar, uzaqlaşarsan, intizar çəkərsən, özünü boşluqda görərsən, yaxınlaşarsan saflıq dünyasında durulursan...bulaq suyu kimi...

**Bu qoca dünyanın tən ortasında  
Bülbülü susmayan bir gülüstanam.  
Sovqatı, bəxşişi açıq sinidə,  
Ağzının sonuncu tikəsini də  
Dosta bağışlayan, düşməne verən  
Dumanlı Təbrizəm, çənli Zəncanam.**

**Hər şeyi alınıb tükənsə belə,  
Eşqi tükənməyən AZƏRBAYCANAM!**  
Bəzən könül istər bir gözəl ifadə yazsın, elə ifadə ki, onu hələ deməyiblər. Ruhuna xoş olsun ustad şairin. Amma o andaca düşünürəm ki, axı, o hansı ifadə olar ki, böyük şairin misraları yanında gücünü, taqətini qoruya bilər. Bu gur dağ şələləsinin, səsində bütöv Azərbaycan hay-qıran azadlıq mücahidinin səsinə səs veririk zəfər yollu sabahımızla. Ruhun şad olsun, böyük ustad, deyirik. Alınıb şəhidlərimin qanı, mübariz, fədakar oğulların inadı, qətiyyətilə. Şəhadətdən çəkinməyən Azərbaycan qartallarının "VƏTƏN ÜÇÜN!" çağırışı ilə...

Bu il böyük şairimizin anadan olmasının 90 illik yubileyi qeyd edilir. 90 il öncə Neftçala torpağında, Kürün sahilində Pirəbbə kəndində 21 oktyabr 1932-ci ildə doğulmuşdu böyük şairimiz. Kiçik yaşlarından sahilindən bütün dünyaya boylandığı Kür çayı onu düşündürmüş, uzaqlardan, böyük Türk dünyasından soruq gətirmişdi sanki ürəyinə. Bu yurdsevərliyin kökündə axan suların sakit səsində daşmışdı Kür çayı böyük sevgini, onu şir üreklə övladına pıçıldamışdı. Pıçıldamışdı yurdunun tarixini, onu sevməyi, sevərək yaşatmağı...istiqlal yolunda yorulmadan mübarizliyi, həbsxana divarları arxasında belə dönmezliyi...

**Qalsan belə susuz, ac  
Yavan çörəyə möhtac,  
Boğazına ilantək  
Sarılsa da ehtiyac,  
Ehtiyac ürəyini  
Köksündən qoparsa da,  
Odu, suyu, havanı  
Evidən apararsa da,  
Ağız açma namərdə!  
Ürəyində dərd, yaşa!  
Sən insansan! Əyilmə!  
Yoxsul yaşa, mərd yaşa!**

1948-ci ildə "Abşeron" adlı ilk şeirini yazan şair, 1949-1954-cü illərdə ADU-nin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır. 1950-1960-cı illərdə Azərbaycan Pedaqoji Universitetində baş müəllim işləmişdir.1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza emək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlamış, burada ədəbi işçi işlədiyi müddətdə çap etdirdiyi əsərləri ilə oxucuların diqqətini çəkmiş, rəğbətini qazanmışdı. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. Onun ilk şeirlər toplusu olan "BAHAR gəlir" kitabı (1957) çap edilir.

Ürəyinin hər döyüntüsü Vətən deyəni böyük şairin misralarından boylanıraq duyğularına. Onlardan gözəl kim ifadə edər ki, o məğrur qəlbin dəyərlərini...?

Zindanınmın daş bətnində mən yenidən doğuluram,  
Elə bilmə havasızam, kəmənfəsəm, boğuluram.

Bəzən qaya, bəzən lapdan od  
püskürən dağ oluram,  
Ləngərlənir qeyzim, qanım, mən  
yenidən doğuluram.

Ana yurdum, qucağında balaca bir  
yuva qurdum,  
Sığmır bu gün varlığıma yer-göy  
boyda döyüş ordum.

Bir südəmər fidan idim, qoç qocaman  
palıd oldum,

Qarı düşməni qarşısında nə saraldım,  
nə də soldum.

Stolumun üstündədir əl boydaca  
quru çörək,

Yeddi dəfə bişirilib, qaytarılıb, bir də  
yeyək.

Azuqəmin hər tikəsi yağa, bala dönsün  
gərək:

Vurur, hələ köksümdədir ağ Savalan  
boyda ürək.

Gəndən baxsan, adi dustaq  
geyimində görünürəm,

Yorğana yox, məsləkimin alovuna  
bürünürəm.

Hər gün masa başındayam, elə bilmə  
sürünürəm,

Qürurumun şöləsidir, gözlərimdə  
görsəniz qəm.

Daş zindanı dağıtmağa qeyrət çatır,  
gücüm çatmır,

Biləklərim zəncirli, könlüm ipə-sapa  
yatmır.

Dustağammı, bu həqiqət, inan, hələ  
əqlə batmır,

Gecə bəlkə gözlər yatır, beyin yatmır,  
ürək yatmır.

İradəmi qırmaq üçün günlər keçir  
aram-aram,

Ürəyimin başındadır gözə görünməyən  
yaram.

Mən təpədən dırnağacan iftixaram,  
iqtidaram,

Zindanınmın sədəfində mən yenidən  
doğuluram.

Qadan-bəlan mənə gəlsin, ey bəxti  
kəm, ey gözü nəm,

Qorxma, bütün qurşunları əridəcək  
polad sinəm.

Varamsa da, yoxamsa da, həmişəlik  
mən sənənim,

Getsəm, qəbrim siperindir, qalsam,  
özüm siperinəm.

Moskva, Lefortovo zindanı,  
19 həzuran 1990

1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilmişdir. Nə qədər ağır günlər yaşasa da, ağır ittihamlarla sorğu-sual olunsada, heç bir iftira, böhtan böyük şairin polad iradəsinə qıra bilmir. 8 ay 13 gün həyatının ən çətin günlərini yaşayan Xəlil Rza Ulutürk odlualovlu qəlbinin səsi ilə "Lefortovo gündəliyi"ni, 200-dən çox şeir, poema, məktublarını yazır. Bu əsərlər mübariz şairin böyük qətiyyətinin, dönməzliyinin əks-sədası idi. Elə o həyat, həmin günlər, "Lefortovo gündəliyi" şairin qəbul etdiyi "Ulutürk" təxəllüsünün yenidən doğulması, həyat vəsiqəsi oldu.

**Mən öləndən sonra ikinci ömrüm,  
Ən gözəl həyatım başlanmalıdır.  
Sən ey tabutumun girib altına,  
Günəşi çiyinə alan bahadır!**

**Sanma soyuq qəbrə biryolluq uyam,  
Nə göz yaş gərək nə kədər, nə qəm.  
Öylə hesab et ki, gül toxumuyam,  
Torpağa düşdümü göyərəsiyəm.**

Nə fitnə qalacaq, nə şər qalacaq.  
Onların cövrünü sağlıqda bildim...

**Qəbrimin üstündə mərmər qalacaq,  
Bir də mərmər kibi ikiyüz cildim...**

Böyük şairimiz 1990-cı il yanvar ayının sonuna qədər ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini "Xəlil Xəlilov", "Xəlil Xəlilbəyli", "Xəlil Odsever", "Xəlil Rza" təxəllüsləri ilə çap etdirmişdi. "Xəlil Rza Ulutürk" təxəllüsü isə şairin mübarizlik dolu ömür yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair ömrünün son illərində, dörd il beş ay, 22 gün - 1994-cü il iyun ayının iyirmi ikisində, dünyasını dəyişən günədək yazdığı şeirlərində və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdu.

Böyük şair çəkdiyi zəhmət üçün heç zaman mükafat istəyində olmayıb, nə edib-sə xalq sevgisindən, torpaq istəyindən edib, qəlbinin səsini dinləyib. Hayatının müəyyən illərində ağırlı günlər yaşasa da, müəyyən zamanlarda da ömrünə yeni səhifələr yazılıb ki, bu səhifələr onun zəhmətsevər ürəyinin, yorulmaq bilməyən gözlərinin az qədər də olsa dəyərləndirilməsi idi...

1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının Xalq şairi (1992). Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif olunub.

**Xan Arazın üstündə ulu körpü, daş körpü,**

**Çüt qayanın çiyində möhkəm dayanmış körpü.**

**Yazda çay köpüklənir, sığmaz yatağa, bəndə,**

**Ulu körpü inciməz**

**Altından çay keçəndə, üstündən sel keçəndə.**

**Bu körpünün üstündən dövrənlər gəlib-keçib,**

**Su axtaran marallar, ceyranlar gəlib-keçib.**

**Zinqirovlu, ovşarlı karvanlar gəlib-keçib.**

**Bu gün mənim qəlbimdə qızmış dəvə qeyzi var,**

**Dəvəni incidəni dəvə tapdar, parçalar...**

**Vaxt olub ki, bu yerdə həyat coşub-çağlayıb,**

**Bu körpü Naxçıvanı Təbrizimə bağlayıb.**

**Bir rizimi az qala min rizimə bağlayıb...**

**("Xudafərin körpüsü")**

Böyük şair 1994-cü il iyunun 22-də bədii yaradıcılığının ən gözəl çağında həyatdan köçdü. Ürək dözmədi bu qədər yük...Vətən dərdi, Şəhid dərdi, övlad itkisi, anlamayanların əhatəsi... Ruhunu şad olsun. Seven ürəklərin ən hərətli guşəsində yaşayacaq, qurubdur əbədiyyət qalası. 90 illik yubileyində ustad şairin böyük amalı, əyilməz vüqarı, əziz xatirəsi qarşısında baş əyirik, ehtiramla məkanı nurla dolsun özünün də, qəhrəman övladının, fədakar ömür yoldaşının da deyirik.

**Bədirə RZA**

## XƏLİL RZA ULUTÜRKÜN XATİRƏSİNƏ BÖYÜK EHTİRAMLA...

TÜRKANDA SƏHƏR	İçir hər bağça, hər bağ,	mavi dalğalar boyu.	XOŞBƏXTLİK	sən.
Sübh açılır...Qızarı	İçir xallı kəpənək,	Gözlərimlə içərim	Azərbaycan şairi XƏLİL RZAYA	"Çahargah" üstündə dan
dan yeri lalə kimi,	İçir o şehlə yarpaq.	bu mavi səadəti,	Qarşıma nə qədər yollar çıxıbdır:	söküləndə
Günəş Şərqi əlində	Burda hər qız gülüşü	Könlümə sığışmayan	Ucuz şöhrət yolu, var-dövlət yolu,	Sona bülbüllərə qoşulan da sən.
qızıl piyalə kimi.	bir qızıl gülə dönmüş,	səmavi səadəti.	Əslinə-kökünə xəyanət yolu,	Göylərin qızılı şimşəklərini
Asiman özü boyda	Yarpaqların yamyayıl	Başım üstə al günəş,	Qanunlar adından cinayət yolu...	Qol-qola, baş-başa bağlamısan da.
göy çətir, mavi yelkən.	ovcu Göy gölə dönmüş,	ayağım altda torpaq,	Hamısının üzü gedər-gəlməzə...	Tufanlar titrədə bilməyib səni,
Üfüqlə küləklərin	Çiçəklərin qıpqızıl	Bütün səadətlərin	Yaxşı ki,onlarla getmədin, könül.	Gözəllik önündə ağlamısan da.
ətirli nəfəsindən	qoynu Xəzərləşibdir,	zirvəsindəyəm ancaq.	Paxıllıq demirəm hələ heç kəsə	Yolların boyanar işığa, zərə
Nazlanır dalğa-dalğa	Bağlar, meynəli bağlar	Arzular cövlan edir	Ömründə qibte də etmədin, könül.	Sənənin yana-yana yaşamağınla.
ağ,gülmüşü buludlar.	elə gözəlləşibdir.	ürəyimin başında,	Sənənin iradəni daşlar qırmaıyb,	Bir az küləklərə, bir az güllərə,
Göylərin dodağının	Qönçələrin qəhəri,	Qopur dodaqlarımdan	Daş üstə titrəyən lalələr qırıb.	Bir az zirvələrə oxşamağınla.
ağ gülüşü buludlar.	bülbüllərin naləsi	nəğmələşən bir nida:	Şöhrət gözlərini qamaşdırmayıb,	Bizim qanadımız - qalib diləklər,
Səhərin gözü xumar...	Deyir indicə getdi	Burda küləklər deyil,	Vaxt olub bir damla şəh	Anadan dünyaya qalib gəlmişik.
uyub bülbül səsine,	gözəllik ilahəsi.	bəlkə mələklər gəzir,	qamaşdırıb.	Bütün müşküllərə təmiz ürəklə,
Təbiət qulaq asır	Sular odla oynayıb...	Türkanım, Türk oylağım,	Yalan ayaq açıb üzə güləndə	Açılan qaşlarla qalib gəlmişik!
özünün nəğməsinə.	Od sularla qolboyun...	kainatın mərkəzi!	Qəzəbdən quruyub daş olan da	<b>Zabil PƏRVİZ</b>
Baharı şüa-şüa	Qızılgüllər çırpınır			



## OTUZ YAŞLI UŞAQ BAĞÇASI UĞUR OLSUN YOLUNUZA!



Uşaqlar cəmiyyətimizin sevincidir. Onlarla ünsiyyət qurmaq, onları seyr etmək insana zövq verir, ruhun oxşayır. Məsuliyyəti əziyyətindən də çox olan bu sahədə uşaqları sevmə mütəxəssislərin olması vacibdir. Bütün



sahələrdə ilk təəssürat məhz bu doğma ocaqdan başlayır. Elə ilk dəfə "Müəllim" sözünü, onu dinləməyin vacibliyini də körpələr məhz bu ocaqda eşidirlər.

Gələcək üçün, cəmiyyətimizin müxtəlif sahələrində dəyərli vətəndaş yolunun ilk cığırını məhz "Körpələr evi uşaq bağçası"ndan keçir. Bu gözəl tərbiyə ocaqlarından bir neçəsi



qəzetimizə abunə olaraq həm də, bizim balaca fidanları "Gündoğar"la da tanış edirlər. Belə dəyərli müəssisələrdən biri də Neftçala rayon 5 sayılı "Körpələr evi-uşaq bağçası"dır. Uzun müddət Qubaxanım müəlliminin rəhbərliyi ilə fəaliyyət göstərən bu tərbiyə ocağı 1992-ci ilin 12 oktyabr tarixindən fəaliyyətə başlamışdır. Bu gün bu "Körpələr evi uşaq bağçası" 30 illik yubileyini qeyd edir. Bu müddətdə onların nə qədər körpə fidanları qanadlanıb bu ocaqdan. Bütün valideynlərin rəğbətini qazanan 5 sayılı "Körpələr evi uşaq bağçası" mehriban kollektivi ilə daim hörmət qazanıb, bütün körpələri isti qucağında sevgi ilə qarşılayıb. Otuz illik fəaliyyət yolu keçən 5 sayılı "Körpələr evi uşaq bağçası"sının bütün kollektivinə, başda Lamiyə Abdullayeva olmaqla, Əzizə İsayevaya, Fərqanə Həməzəyevaya, Aytən Cəfərovaya, Sevinc Əsgərovaya, Mehriban Dadaşovaya, Süsən Cəfərovaya dəyərli fəaliyyətlərində can sağlığı, uğurlar diləyirik. Qoy sizin bu müqəddəs evinizdən heç zaman körpə təbəssümü əskik olmasın.

"Gündoğar"

## QURUCULUQ GÖZƏLDİR!

Bu yol rayonumuzun tarixində "dəmir yolu" kimi yaddaşlara iz salan torpaq yol, ilk dəfədir ki, asfalt çəkilir. Yolu görəndə çox sevindim.Yağışa həsrət olduğumuz bu günlərdə quruculuq işləri ürəkaçandır. Bütün məhəllə, yollarda eyni vaxtda həyata keçirilən quruculuq işlərinə uğurlar diləyirik. Hər bir xidmət VƏTƏN üçün, xoş, firavan həyat üçündür. Allah Vətənimizi və onu sevənləri, hər bir xidmətini layiqli şəkildə həyata keçirən insanlarımızı qorusun.

"GÜNDOĞAR"



## E l a n

### "AQRARKREDİT" SƏHMDAR KREDİT TƏŞKİLATI SALYAN FİLİALI

"Aqrarkredit" Səhmdar Kredit Təşkilatından kredit almış, kreditin təminatı kimi girov qoyulmuş, krediti qaytara bilmədiyinə görə Məhkəmə qətnaməsinə əsasən Kredit Təşkilatının mülkiyyətinə keçirilmiş aşağıdakı yaşayış evi satılır:

1.Neftçala rayonu Xolqarabucaq kəndində yerləşən ümumi sahəsi 225,2 kv.m, yaşayış sahəsi 64,0 kv.m, həyətyanı sahəsində 26,0 kv.m, 51,0 kv.m və 63,6 kv.m təsərrüfat tikilisi, metal darvazası olan bünövrəsi beton olmaqla mişar daşından tikilmiş orta təmirli 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi (əmlakın əvvəlki sahibi Həşimov Əflatun Yalov oğlu olmuşdur)

Yaşayış evlərini və torpaq sahələrini satın almaq istəyən vətəndaşlar aşağıdakı ünvanlara müraciət edə bilərlər:  
Salyan şəhəri, H.Əliyev küçəsi 108, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Salyan filialı, əlaqə telefonları: (02125)- 5-22-11, (02125)-5-52-86, (012)- 497-50-02 və (012)-538-92-72.

Baş redaktor:  
B.H.NİFTALİYEVA

Azərbaycan  
Respublikası Mətbuat və  
İnformasiya Nazirliyində  
qeydə alınmışdır.

Ünvanımız:  
Az 4700, Neftçala şəhəri,  
H.Əliyev prospekti  
38, Telefon: (021) 26-3-44-03  
5A11B33080019446400258164  
VÖEN: 6500044671

Qəzet  
"GÜNDOĞAR"ın kompüter  
mərkəzində yığılıb səhifələnmiş və  
Bakı şəhərindəki "BZ" mətbə-  
əsində çap olunmuşdur.

Müəllifin mövqeyi ilə  
redaksiyanın mövqeyi uyğun  
gəlməyə bilər.  
Tiraj: 500 Sifariş № 5-6  
Bir nömrənin qiyməti: 50 qəpik.